

# İSTİFADƏ ETDİYİN PLATFORMALARDA TƏHLÜKƏSİZ OL!



## Instagram

- Hesabını gizli et.
- Tanımadığın şəxslərin göndərişlərini qəbul etmə.
- Şəxsi məlumatlarını paylaşma.



## TikTok

- Hesabını gizli et.
- Şərhlərdə və mesajlarda diqqətli ol.
- Uyğunsuz məzmunları şikayət et.



## WhatsApp

- Profil məlumatlarını yalnız tanıdığın insanlarla paylaş.
- Şübhəli linklərə daxil olma.



## DÜŞÜN, QORU, BİLDİR!

Özünü və dostlarını qoru!



### SITUASIYA NÜMUNƏSİ 1

Sosial şəbəkədə tanımadığın bir şəxs sənə yazır. Özünü sənənin yaşında qız və ya oğlan kimi təqdim edir. Bir neçə gündən sonra isə deyir: "Şəkillərini çox bəyəndim, mənə başqa şəkil göndərə bilərsən?"


### NİYƏ EHTİYATLI OLMAQ VACİBDİR?

- 1 İnternetdə anonim hesabların kime aid olduğunu bilmək həmişə mümkün olmur.
- 2 Şəxsi şəkillərindən düzgün istifadə olunmaya bilər.

### NƏ EDƏRDİN?

- A Şəkil göndərərdim.
- B Yazışmağa davam edərdim, amma şəkil göndərməzdim.
- C Həmin şəxsi bloklayardım.

✓ DÜZGÜN DAVRANIŞ: C



### SITUASIYA NÜMUNƏSİ 2

#### NƏ ÜÇÜN TƏHLÜKƏLİ OLA BİLƏR?

- 1 Bu, saxta və ya aldadıcı link ola bilər.
- 2 Şifrələr bu yolla oğurlana bilər.

#### NƏ EDƏRDİN?

- A Linkə daxil olub məlumatları yazardım.
- B Mesajla cavab verməzdim.
- C Linkə daxil olmaz, platformanın rəsmi sahifəsini yoxlayardım.

✓ DÜZGÜN DAVRANIŞ: C



www.family.gov.az

(+994 12) 498 00 92 (+994 12) 493 58 72 office@family.gov.az

Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyli 80, Hökumət Evi, IV Qapı

@aileqadinusaq



# TƏHLÜKƏSİZ İNTERNET SƏNDƏN BAŞLAYIR

Uşaqlar üçün rəqəmsal təhlükələr və qorunma yolları



**Diqqətli ol!**  
Təhlükəsiz internet, təhlükəsiz gələcək.



İNTERNETDƏ TƏHLÜKƏSİZ OLMAQ SƏNİN ƏLİNDƏDİR!



# INTERNETDƏ ƏSAS TƏHLÜKƏLƏR

Uşaqlar üçün rəqəmsal təhlükələr və qorunma yolları

## 1 KİBERZORAKILIQ (BULLİNG)

İnternet və rəqəmsal vasitələrdən istifadə edərək bir şəxsi qəsdən incitmək, alçaltmaq, hədə-qorxu gəlmək və ya təzyiqli göstərməkdir.

Bu davranışlar daha sürətlə yayıla və daha çox insan tərəfindən görülməyə bilər.



## 2 ŞƏXSİ MƏLUMATLARIN OĞURLANMASI

Bir şəxsin icazəsi olmadan onun adını, şifrələrini, şəkillərini və digər şəxsi məlumatlarını ələ keçirmək və istifadə etməkdir.

Yanlış linklər, zərərli proqramlar, sosial şəbəkələr və açıq Wi-Fi şəbəkələri vasitəsilə məlumatlar oğurlana bilər.



## 3 ONLAYN TƏZYİQ VƏ ŞANTAJ

İnternet vasitəsilə kimisə qorxudaraq və ya təzyiqli göstərərək ondan şəkil, pul və ya şəxsi məlumat tələb etməkdir.

Uşaqlar bu cür hallarla daha tez qarşılaşa bilərlər.



## 4 UYĞUNSUZ MƏZMUN (18+)

Azyaşlılar üçün uyğun olmayan şəkil, video və ya məlumatlardır.

Bu cür məzmunlar uşaqların psixoloji və sosial inkişafına mənfi təsir göstərə bilər.



## TƏHLÜKƏSİZ İNTERNET, TƏHLÜKƏSİZ GƏLƏCƏK!

Qorun, düşün, paylaşmadan əvvəl düşün!



# INTERNETDƏ NİYƏ EHTİYATLI OLMAQ VACİBDİR?

## 1 ANONİMLİK

İnsanlar internetdə kimliklərini gizlədərək özlərini başqa şəxs kimi təqdim edə bilərlər.



## 2 TƏHLÜKƏLİ ÜNSİYYƏT

Tanımadığın insanlarla onlayn ünsiyyət riskli ola bilər. Onlayn təhqir, təzyiqli və qorxutma halları uşaqlara mənfi təsir edir.



## 3 UYĞUNSUZ MƏZMUN

İnternetdə mövcud olan bəzi məzmunlar uşaqların inkişafına mənfi təsir göstərə bilər.



## 4 TƏHLÜKƏLİ ŞƏXSLƏR

Bəzi şəxslər internet vasitəsilə uşaqlarla əlaqə quraraq onlara zərər verməyə çalışa bilərlər.



## YADINDA SAXLA!

- Ehtiyatlı ol, düşün və yalnız etibar etdiyin insanlarla paylaş.
- Təhlükələrdən qorunmaq üçün məlumatlı olmaq vacibdir.



# BELƏ HALLARLA QARŞILAŞDIQDA NƏ ETMƏLİSƏN?

## 1 VALİDEYNLƏR

İnternetdə narahatlıq və ya təhlükəli hallarla qarşılaşdıqda bunu mütləq valideynlərinlə paylaş. Valideynlər səni qorumaq və düzgün istiqamət göstərmək üçün yanındadırlar.



## 2 MÜƏLLİMLƏR

Əgər internetdə başqaları tərəfindən narahat edilsən, müəlliminə müraciət et. Müəllimlər sənə dəstək olacaq və doğru addım atmağa kömək edəcəklər.



## 3 PSIXOLOQ

Qorxu, stress və ya narahatlıq hiss etdikdə psixoloqdan dəstək almaq vacibdir. Psixoloq səni dinləyir və sənə kömək edir.



## 4 AİDİYYƏTİ QURUMLAR

Özünü təhlükədə hiss etdikdə etibar etdiyin böyüklərə və aidiyyəti qurumlara müraciət et. Səni qorumaq üçün hər zaman kömək edə biləcək insanlar var.



## ÖZÜNÜ NECƏ QORUMALISAN?

### 1 ŞƏXSİ MƏLUMATLARINI PAYLAŞMA

Şəxsi məlumatların icazəsi olmadan istifadə olunmağa bilər.



### 2 TANIMADIĞIN İNSANLARLA EHTİYATLI OL

İnternetdə hər kəs göründüyü kimi olmaya bilər.



### 3 GÜCLÜ ŞİFRƏLƏRDƏN İSTİFADƏ ET

Hesablarını qorumaq üçün fərqli və çətin şifrələr seç.



### 4 ŞÜBHƏLİ LINKLƏRƏ DAXİL OLMA

Bu linklər vasitəsilə şəxsi məlumatların oğurlana bilər.



### 5 SƏNİ NARAHAT EDƏN VƏZİYYƏTİ GİZLƏTMƏ

Dərhal valideyninə, müəlliminə və ya etibar etdiyin böyüklərə bildir.



## SOSIAL PLATFORMALARDAN TƏHLÜKƏLİ HALLAR VƏ DAVRANIŞ QAYDALARI

### ⚠️ DİQQƏTLİ OL!

Bunlar təhlükə əlamətləri ola bilər:

- Tanımadığın bir şəxs sənə yazır və şəxsi məlumat istəyir.
- Səni tələsdirir: "İndi et, yoxsa..."
- Səndən bunu gizli saxlamağın istəyir: "Heç kimə demə!"
- Səni qorxudur və ya hədədlər: "Şəkillərini paylaşaram."
- Sənə hədiyyə, pul və ya görüş təklif edir.



## ƏGƏR BELƏ HALLARLA QARŞILAŞSAN:

DAYAN!

DÜŞÜN!

ETİBAR ETDİYİN BÖYÜKLƏRLƏ DANIŞ!

